

200 ilin 44 günü -

Vətən müharibəsində qəhrəmancasına döyüşmiş, müqəddəs Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin erazi bütövlüyü yolunda canlarını feda etmiş esgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq Azərbaycan Prezidenti 27 sentyabrin respublikamızda Anım Günü kimi qeyd olunması ilə bağlı sərəncam imzalamışdır. Bu addım şəhid ruhlarına, şəhidlərin doğmalarına yüksək ehtiramın göstəricisidir. Dünya azərbaycanlıları 27 sentyabrdə bütün dövrlərdəki şəhidlərimizi bir daha minnətdarlıqla anacaq.

Ermənistan 27 sentyabr 2020-ci il, saat 06.00-dan başlayaraq, işğal olunmuş ərazilərimizdə növbəti hərbi təxribat törədi, yaşayış məntəqələrimiz, döyük mövqelərimiz siddətlə artilleriya atəşinə tutuldu. Neticədə, hərbi qulluqçularımız, onlara yanaşı, (ikisi uşaq olmaqla) 11 dinc sakınımız həlak oldu. Beləliklə, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev azgınlaşmış düşmənin hərbi təxribatının qarşısını almaq, onu öz təcavüzkarlıq siyasetinə son qoymağa məcbur etmək məqsədilə bütün cəbhə boyu əks-hükum əmri verdi. Bununla da, 44 gün sürən müharibə ərzində müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı düşmən işğalından azad etdi. Bu, beynəlxalq hüququn, tarixi ədalətin bərpası, erməni şəfəzinin belinin qırılması idi. 30 illik işğal 44 gün içinde aradan qaldırıldı.

Yeri gəlmüşən, Vətən müharibəsində iştirak edənlər verilən yüksək qiymət digər önemli forma və məzmurlarda da ləyaqətlə ifadə olunmaqdadır.

Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək şücaət göstərmiş, vəzifə borcunu, döyük tapşırıqları ləyaqətlə, vicdanla, uğurla yerine yetirmiş hərbi qulluqçularımız ölkə Prezidenti, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunmuşlar. "Vətən Müharibəsi Qəhrəmanı" adı, "Zəfer", "Qarabağ", "Vətənə xidmətə görə", "Rəşadət", "Azərbaycan Bayrağı" ordenləri, habelə "Vətən uğrunda", "İgidliyə görə", "Döyükədə fərqlənməyə görə", "Cəsür döyüşü", "Cəbrayılın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə", "Xocavənin azad olunmasına görə", "Zəngilanın azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə", "Qubadlinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə", "Ağdamın azad olunmasına görə", "Laçının azad olunmasına görə", "Hərbi xidmətlərə görə" medalları Vətən müharibəsi iştirakçılarına (və ya şəhidlərimizin ailə üzvlərinə) təqdim olunmuşdur. "Vətən Müharibəsi Qəhrəmanı" adı başda olmaqla, bu təltiflərin öməli hissəsi yenidən təsis olunub və ilə dəfə təqdim edilib.

Dövlətimiz hər bir qazi və şəhid ailəsinin yanındadır. Ölkəmizdə "YAŞAT" Fondu, habelə icra hakimiyətlərində müvafiq şöbələr yaradılmışdır.

Haqq, ədalət və zorurət

Otuz illik işğal da daxil olmaqla, yaxın-uzaq tarixə nəzer salsaq, görərik ki, xarici havadarları tərəfindən silahlandırılan və hər cür siyasi-hərbi dəstəklə haqsızcasına müdafiə olunan ermənilər



Anım Günü 27 sentyabr - Azərbaycan Şəhidlərini Anım Günü ərafəsində

Azərbaycan ərazisinin 20 faizini işğal etmişdi. İşğal zamanı yaşayış məntəqələri dağıdılmış, dinc əhali amansızcasına qətlə yetirilmişdi. Qaradağlı, Başlibel, Ağdaban, Bağanis - Ayrım kəndlərində tərədiilmiş vəhşiliklər erməni faşizminin əsl simasını göstərir. Bu qətlialmlar fərqli vaxtlarda (1990, 1992, 1993), fərqli coğrafiyalarda edilib (Xocavənd, Kəlbəcər, Qazax). Yəni erməni xisliyi məkan və zaman tanımadan hər yerde, hər zaman öz bədxahlığını, mənfur xisliyini göstərmişdir.

Dinc azərbaycanlılara qarşı tərədilən qətlialmlar içərisində Xocalı soyqırımı xüsusi amansızlığı, qoddarlığı ilə seçilir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan hərbi birləşmələri 366-ci motoatıcı alayın dəstəyi ilə 7 min əhalisi olan Xocalı şəhərində soyqırımı həyata keçirdi. Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaqlı uşaq, 70 qoca öldürüldü, 8 ailənin bütün üzvləri öldürüldü, 25 uşaq her iki valideynini, 130 nəfər valideynlərindən birini itirdi, 1000 nəfər müxtəlif yaşılı dinc sakın aldığı gülə yarasından əllil oldu.

Vaxtı ilə işlədilmiş rəsmi istiahlə desək, "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münəqşəsi"nin nizamlanması üçün 24 mart 1992-ci ilə təsisi olunmuş ATƏT-in (keçmiş ATƏM) Minsk Qrupu öz fəaliyyəti ərzində məsələnin həllinə yox, daha artıq dərəcədə dondurulmasına çələşmiş və bununla da aparılan danışıqlar nəticəsiz olmustur. İşğalçı Ermənistanla işğala məruz qalmış Azərbaycanca eyni münasibət bəslənilmiş, beynəlxalq qətnamələr, ədalətli sülh çağırısları kağız üzərində qalmışdır. Məsuliyyətli ölkə olaraq Azərbaycan həmisi beynəlxalq hüquqa sadıqlığını nümayiş etdirmiş və münasibətin danışıqlar vəsítəsilə həllinə çalışmışdır.

BMT de işğalçı Ermənistana təzyiq göstərməkədə acizlik nümayiş etdirmiş, tərəfləri sülhə çağırıran bəyanatlarla kifayətlənmişdir. BMT Tehlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən (822, 853, 874, 884 sayılı) 4 qətnaməsi 27 il kağız üzərində qalmış və icra olunmamışdır.

Bütün bu illər ərzində Ermənistan işğalçı siyasetini davam etdirmiş, ərazilərimizdə hərbi, ekoloji, iqtisadi, psixoloji və s. təxribatlar tərətmış, təmas xətti boyunca yaşayış dinc əhalimizin rahat yaşamasına imkan verməmişdir.

Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarını işğal etməsi azərbaycanlıları doğma yurd-yuvalarından didərgin salmaqla yanaşı, ölkəmizin mədəni irsini, iqtisadiyyatımıza da ağır zərbə vurmusdur. Bir milyon-dan çox soydaşımız qaçqın və məcburi

köküñ həyatına mübtəla edilmişdir. Ermənistan bu müddət ərzində işğal altında saxladığı Azərbaycan ərazilərini acınlacaqlı duruma salmış, şəhər və kəndlərimizi, abidələrimizi, hətta qəbristanlıqlarımızı dağıtmış, infrastrukturunu məhv etmiş, ölkəmizə mənəvi itkilərlə yanaşı, milyardlarla dollar dəyərində maddi ziyan vurmusdur.

2016-ci il aprel ayında Lələtəpə, 2018-ci il may ayında Günnüt və 2020-ci il iyul ayında Tovuz döyüsləri zamanı 24 mart 1992-ci ilə təsisi olunmuş ATƏT-in (keçmiş ATƏM) Minsk Qrupu öz fəaliyyəti ərzində məsələnin həllinə yox, daha artıq dərəcədə dondurulmasına çələşmiş və bununla da aparılan danışıqlar nəticəsiz olmustur. İşğalçı Ermənistanla işğala məruz qalmış Azərbaycanca eyni münasibət bəslənilmiş, beynəlxalq qətnamələr, ədalətli sülh çağırısları kağız üzərində qalmışdır. Məsuliyyətli ölkə olaraq Azərbaycan həmisi beynəlxalq hüquqa sadıqlığını nümayiş etdirmiş və müsələtin danışıqlar vəsítəsilə həllinə çalışmışdır.

200 il əvvəl başlayan proses

Ermənilerin xalqımıza qarşı düşməncilik siyasetinin yaşı 30, hətta 102 il əvvəldən başlamayıb. Bu siyasetin ən azı 200 illik tarixi var. Çar Rusiyası zamanı əzəli Azərbaycan torpağı Qarabağa köçürüldükəri vaxtdan başlayaraq ermənilər "bütün yaxşılıqlara ölüm" şəhəri ilə silahlanıb, onlara yurd-yuva veren, xeyirxahlı edən xalqa gizli-açıq qəsdlər etmeye başladılar. Bizim torpaqlarda məskunlaşdıqları ilk gündən ermənilər Azərbaycan toponişməni dəyişməyə, münbit əraziləri ələ keçirməyə çalışıdı, çoxluq təşkil etdikləri yaşayış məntəqələrində azərbaycanlıları sıxışdırı-

loqlarının "dənizdən dənizə Ermənistan" sərsəm ideyasını gerçekləşdirmək cəhdini yaşayış məntəqələrinin dağılması, on minlər günahsız insanın ölümü, yüz minlər azərbaycanlılarının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi.

Cox təessüf ki, ermənilərin tarixi ərazilərimizdə həyata keçirdiyi soyqırım aktalarına vaxtında qiymət vermek mümkün olmayıb, yaxud belə qiymət vermek üçün siyasi iradə göstərilməyib. Belə bir siyasi-hüquqi qiymət ilə dəfə ümummilli lider Heydar Əliyev tərəfindən verildi. Ulu öndərin 26 mart 1998-ci ilə imzaladığı fərmanla 31 mart tarixi Azərbaycanlıların Soyqırımı Günü elan edildi.

Keçmiş keçmişdir, o, gələcək deyildir. Ermənilər Qafqaza gələndən (gətiriləndən da demək olar) bu torpaqlara narahatlıq getirdilər...

O gün geldi...

Və nəhayət, illərdən bəri gözlənilən ən gün geldi. İşğal zülməti bitdi, azadlıq Gənəsi doğdu. XXI yüzillikdə zülməti, faşizmi, terroru, separatizmi, vandalizmi... temsil edən ermənilər hələ bir də özlərini mədəni xalq, qədim xalq, ari xalq, qəhrəman xalq adlandıracaq qədər arsılıqlandı da əl çəkə bilirəm... Ancaq vəhşi qəbile, qorxaq və namərdi yığnağı olduğunu görmək üçün işğaldə saxlaşdıqları viran torpaqlara, ölülərin sümüklərini belə çıxardıqları qəbristanlıqlara və mühərabə meydanından qaçışlarına... baxmaq yetərli oldu.

Biz necə qalib gəldik?

Qalibiyət bizim xalqın fitrətindədir. Xalqımız öz adına layiq qəhrəman orduya malikdir. Ölkənin hərbi qüdrətini artırın ən əsas amillərdən biri xalqımızın vətənənliliğidir, bununla eyniğüclü başqa bir amil uğurlu ordu quruculuğudur. Ulu öndər Heydar Əliyevin titanik xidmətləri ilə formalaşan, inkişaf yoluna çıxan Azərbaycan Silahlı Qüvvələri, bu gün müzəffər Ali Baş Komandanımız



İlham Əliyevin rəhbərliyi ilə şanlı-sərefli mandat – missiyasını uğurla davam etdirir. Məhz bu uğurlu siyaset nəticəsində Azərbaycan Ordusu Cənubi Qafqazın şəksiz ən güclüsü, regionun, ümumən dönyanın ən güclü ordularından biridir.

Ordumuzun çağdaş texnika ilə təchizatı, ardıcıl keçirilmiş təlimlər, ordunun döyük potensialının gücləndiriləsi, yerli hərbi sənayenin yaradılması və idxləndər asılılığının müəyyən dərəcədə azaldılmasına – bütün bunlar məqsədönlü siyasetin tərkib hissəsidir.

İlham Əliyevin dövlət başçısı olduğu 17 il içinde ölkəmizin müdafiə sisteminin möhkəmləndirilməsi, Silahlı Qüvvələrimizdə aparılan islahatlar, bunun nəticəsi olaraq baş verən keyfiyyət dəyişiklikləri dənizləndirilər. O da dənizləndirilər ki, ölkəmizdəki milli həmərlik, təsirli hərbi-siyasi strategiya və əlbəttə, ordumuzun gücü düşmənin ağır möğlülüyü təqib edilmişdir.

Bəli, 44 günlük Vətən müharibəsi Ermənistanın işğalçılıq siyasetinə son qoydu, düşmənə unutmayıcə tərxi dərs verdi, gərk oldu. Qəhrəman hərbiçilərimizin misilsiz rəşadəti hesabına, cənnətməkan şəhidlərimizin müqəddəs qanı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Mühərabənin gedidinde də çox fərqli dairələrdən gələn ardıcıl təzyiqlər, tehdidlər Azərbaycanı öz haqq yoldan dəndərə bilmədi. Azərbaycanın Zəfəri 200 illik bir antiazərbaycan gedişatını, torpaqlarımızın özgələşdirilməsi, ərazimizin kiçilməsini dayandırdı.

Hərb tarixində yeni döyük taktikalarının müəllifi – Azərbaycan Ordusu

Azərbaycan Ordusunun hərbi taktilə ABŞ-in 1946-ci ilde (II Dünya müharibəsindən sonra) qurulmuş Milli Mühərabə Kollecinin (National War College) və 1856-ci ilde qurulmuş Seton Hall Universitetinin (Seton Hall University)

Diplomiya və Beynəlxalq Münasibətlər Mətbəbinin analitik nəşrlərində öyrənilərən belə qənaətə gəlinib ki, bizim qarşımızda hətta dönyanın aparcı ölkəsi olsayı belə, onu da heç bir şansı olmayacaqdır. Bu, Qərbin bəzi aparcı media orqanlarının da qənaətidir. Azərbaycan Ordusu istenilən vəzifəni icra etməyə qadirdir. 44 günlük mühərabə zamanı istifadə edilən döyük taktikə dünya hərb tarixində yenilik hesab olunur və artıq ali hərbi məktəblərin dersliklərinə salınır, öyrənilir. ABŞ Hərbi Akademiyası və Pentaqon rəsmiləri Azərbaycan Ordusunun hərbi əməliyyatlarının öyrənilmesi zerurətini qeyd edir. Həc şübhəsiz, ordumuzun döyük hazırlığının, manevr təcrübəsinin artırılmasında Türkiye ilə müxtəlif dövrlərdə keçirilmiş birgə hərbi təlimlərin özünəməxsus yeri olub. Birgə hərbi təlimlər sayesində Azərbaycan Ordusunun təcrübəsi və taktik manevrətə sərəstə əsaslı şəkildə artmışdır.

Bütün bu deyilənlər hərbi quruculuğun işinin cenab Prezidentin dövlət siyasetinin strateji prioritetlərindən bir olduğunu bir daha əyani şəkildə göstərməkdədir.

Məsuliyyətsiz Ermənistanın məsuliyyəti

Azərbaycan 30 illik işğalı 44 gün içinde aradan qaldırıldı. Ölkəmiz postmühərabə dövründə də öz ləyaqəti ilə seçilir. Ermənistan ne mühərabə dövründə məsuliyyət anladı, nə də postmühərabə dövründə öz məsuliyyətini anlayır. Ancaq Ermənistan hərbi-siyasi rehbərliyi bilməli, anlamalıdır ki, tərədkiləri bütün cinayətlərə görə beynəlxalq müstəvilde cavab verəcəklər. Bu işin gecili-tezi var, ancaq olmamaq variantı yoxdur. Ermənistanın cəzalandırılması yalnız bizim üçün deyil, bütün tərəqqipərvər başşöriyyət üçün vacibdir. Hər kəs anlamalıdır ki, bir mühərabə cinayəti tərətkişi dövlət cəzalandırma, bu, həmin dövlətin özü və oğurlarını yeni cinayətlərə sövq edəcək. Belə bir sövqetmə yeni qan-qadalar, yeni dağııntılar, yeni cinayətlər deməkdir.

Hər şey bir yana, Ermənistanın yalnız 44 günlük mühərabə ərzində tərətkişi təxribatlırlara görə cavab verəməsi, bu uğursuz dövlətin tam iflasını şərtləndirəcəkdir. Belə ki, Azərbaycanın şəhərləri – dinc mülki şəxslər hədəfə alınmaqla ballistik rakətlər, fosforlu, kasetli bombalarla atəşə tutulmuşdur. Mühərabə dövründə belə atəşlərlə yüze yaxın mülki şəxslər, o cümlədən körpələr, uşaqlar, qadınlar, qocalar həlak olmuşdur. 400-dən çox mülki şəxslər yaralanmış,